

## Səhnə irlsimiz

# Hamlet üsyankarlığından Məcnun məsumluğuna

**Ən böyük aktyorlar oyun içindən oyun çıxaran, yeni bir oyun qura bilənlərdir. Eynilə unudulmaz aktyor, görkəmli rejissor, Xalq artisti mərhum Mehdi Məmmədov kimi...**

Mehdi müəllim, ilk növbədə, şahanə görkəmi, gözlərinin ifadəsi, səs tonu, yeriş ilə böyük sənətkar idi. İti fəhmi, duyumu vardi. SİNƏSİNDE çarbazlaşan qolları belə səhnəyə hökmədarlıq edirdi. Uca Yaradan ona sənətkar üçün lazım olan nüansları yetərinə bəxş etmişdi.

Mehdi Məmmədovun kitablarını, məqalələrini, müsahibələrini oxuduğumuz zaman tez-tez “estetika” sözündən istifadə etməsinə rast gəlmışik. Müsahibələrin birində ondan bu barədə soruşanda böyük rejissor cavab verib ki, teatr sənəti özü, bütövlükdə, estetikadır, estetika isə gözəllik deməkdir.

Həqiqətən də Mehdi Məmmədov gözəllik aşığı idi. Elə həmin axtarışlar bir zaman Mehdi Məmmədovu Barat Şəkinskaya ilə qovuşdurub. Gəncə Teatrında Mehdi Məmmədov “Nizami” dramına quruluş verib, özü də Əbdək rolunu ifa edib, Barat xanım da Afaqı canlandırıb. Tamaşa-da qılınc səhnəsi varmış. Tərslikdən Barat xanım da solaxay idi, bu üzdən də lazımı səhnə almamışmış. Rejissor mizanları dəyişsə də, aktrisa inadkarlıq edərək, həmin səhnəni olduğu kimi oynayıb. M.Məmmədov axırda ona “afərin” deyib və könlünü açıb...

Mehdi Məmmədov səhnədə, ekran qarşısında hər zaman düşünürdü, peşəkar şəkildə həyat və ona aid olan bütün məsələlərə məşgul olurdu. Özü bu barədə belə deyirdi: “İnsan, ümumiyyətlə, fəlsəfəyə meyillidir. Fəlsəfə həyatın dərin idrakı deməkdir. Rejissor dərin düşünürsə, elə o da filosofdur”.

Ancaq qarşısına filosof görünmək kimi bir məqsəd qoymamışdı. Bununla belə, hər mövzunu filosof kimi həll edirdi, seçcəyi pyesi, mizanları, aktyorları. Bu filosofluq ədaləri idi ki, rejissora imkan vermirdi hər əsəri səhnəyə götərsin. Özünün dediyi kimi, tamaşaşa qoyacağı pyes onun daxili dünyası ilə səsləşməli idi. Rejissor ictimai-siyasi hadisələrə, əqləq dünyasının geniş təhlilinə yer verilmiş, həmçinin mükəmməl, aydın məqsədli xarakterlərin zəngin olduğu pyeslərə müraciət edirdi. Çünkü Mehdi Məmmədov teatra məktəb kimi yanaşındı. Bilirdi ki, teatr insanın düşüncəsinə, qəlbinə estetik cəhətdən təsir göstərir. Tamaşaçılara yüksək bədii emosional hissələr aşılayır. Bu qayadə M.Məmmədov Cəfər Cabbarlıya, Mirzə İbrahimova, Mirzə Cəlilə müraciət edib. O



səbəbdən, rejissorun axtardığı novotorluq, orjinallıq bu dramaturqların yaradıcılığının başlıca cəhətini müəyyən edirdi.

Yaradıcılığının püxtə dövründə rejissor daha çox onu düşündürən problemlərə, fikirlərinə uyğun əsərlər axtarırdı. Bu xüsusda “İblis”i, “Dəli yığıncağı”nı səhnəyə gətirib. Rejissor “Dəli yığıncağı”nı bədii bütövlüyüňə, müasir fikir dərinliyinə görə daha üstün hesab edirdi.

Onun sənət düşüncələri, sənətə baxışı sosializm realizmi tabularıyla cilovlanmayıb. Daha çox bəşri, daha çox dünyəvi baxışlar cıvarında cövlən edirdi. Təpədən-dırnağa səhnə adamı, səhnə hadisəsiydi. Böyük sənətin bir çox sahələrini yaradıcılığında birləşdirmişdi. O, Azərbaycan incəsənət pedaqogikasının ustalarından biri idi.

Bəlkə də tale Mehdi Məmmədovun yolunu teatrdan salmışdır ki, öz fikirlərini böyük kütlələrə çatdırı bilsin. Bu məqsədlə o, tamaşalarında pauza və alt mətndən istifadə edirdi. Rejissor istəyirdi ki, alt mətn tamaşaçı beyninə kodlaşdırılsın. Bunu üçün isə pauzadan daha effektli vasitə ola bilməzdii.

Mehdi Məmmədovun bənzərsiz yaradıcılığı, şəxsiyyəti doğulub boy-a-başa çatdığı Şuşa əzəmətinini, Şuşa əlçatmazlığını özündə ehtiva edirdi. Bu səciyyəni sonacan hifz etdi, qorudu. Elə yaddaşlarda da o cür – təbiətin əbədi, monumental hadisəsi kimi qaldı. Hamlet üsyankarlığını, Məcnun vurğunluğunu bir arada yaşadı, yaşatdı...

*Aynur HİLALI*